

## Şənbə üçün nəzm...

Neçə şeir doğulsa da,  
Neçə kitab yazılsa da,  
Bu eşq üçün ağdır.  
Qalaq-qalaq xatirələr,  
ürəyimə lövbər atıb,  
ruhumu lap ağrıdır.  
Bu şəhər tam başqa idi,  
Damağımda dadı qalıb.  
Ha gəzirəm qarış-qarış küçələri,  
Hanı "Bakı Gecələri"?"  
Elə belə adı qalıb.  
Naz edəcək vaxtım deyil,  
Əl çək Xəzri küləyi.  
Daha heç nə sevindirməz,  
Daha heç kəs ovutmaz ki,  
Daş olmuş bu ürəyi.  
Yatammıram, inanırsan?  
Gecə saat 5-də belə oyağam.  
Hər nədisə sürün-sürün  
yaşayıram, hələ sağam.  
Bu sarmaşığı yollarımı,  
öz qurumuş əllərimlə cızmışam.  
Tapammıram...  
İndi özüm, öz içimdə azmışam.  
İndi bildin biz tərəfdə  
səhər niyə açılmır,  
Günəş niyə qaradır?  
İndi bu qız şair olub,  
şeir yazır,  
söz oynadır,  
hekayələr yaradır.



**Havar Şəfiyeva**

\*\*\*

Uzanır aramızda şəhərlər, yollar bunca,  
Gecə yuxu görürdüm,  
Tanış bir səs deyirdi:  
"Ağla gözəl, ağla...ağla doyunca.  
Sən gedəli, əllərim göyə qalxıb,  
enməyəcək daha ömür boyunca.  
Həmin gündən üzüm ağdır,  
Yeddi fəslin payızına, qışına.  
Nənəm deyir: Mənim balam  
tuş gəlmisən bir nadan qarğışına.  
O vaxt ömür elə gözəl keçirdi,  
Biz bir kitab oxumuşduq,  
Yadındadı "Tatar Çölü"?"  
Orda ümid axı sonda ölürdü.  
Kim eşidər ha deyir ki, səbr eləyib dözərsən,  
Gəl sənə yaşa bu ömrümü,  
Tanrı haqqı bezərsən.  
Rəfimiz dağınıqdır, elə mənim beynim kimi,  
Xatirələr qarışib toz içində.  
Bayaq yuxu danışdım, mən yozmuşam,  
bir dəfə yoz özün də.

\*\*\*

O şəhər də mənim idi,  
o dəniz də,  
yaşadığın o küçə də.  
Nə dəyişdi bir gecədə?  
Biz, biz olsaq bu dərd bizi tapardımı?  
Xəzərə baxıb pıçıldayan arzuları  
qağayılar apardımı?  
Səmaya bax,  
pəmbə-pəmbə buludlar da siyah olur.  
Göy düşsün başıma mənim,  
Mən bilmirdim belə sevmək günah olur.  
Qəza idin həyatımda  
Ölmədim ki...  
Qurban olum yaşamaq da belə olmur.  
Yordu, yordu bu yol məni,  
yənə yola sarılmışam.  
Bəhanələr məndə qalsın,  
səni deyib gəlmirəm ki,  
o şəhərçün,  
o dənizçün,  
o küçəyçün darıxmışam.